

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası	Dövlət rüsumunun məbləği (manatla)	
	Seriyası müxtəlif hərflərdən ibarət olduqda	Seriyası eyni hərflərdən ibarət olduqda
001, 002, 003, 004, 005, 006, 007, 008, 009	1500	2500
100, 200, 300, 400, 500, 600, 700, 800, 900	1000	1500
111, 222, 333, 444, 555, 666, 777, 888, 999	500	1000

Fiziki şəxslər üçün

Baş Dövlət Yol Polisi İdarəsinin _____ qeydiyyat məntəqəsinə
Fiziki şəxs _____ tərəfindən
(soyadı, adı, atasının adı)

Əlaqə vasitələri:
Telefon, faks nömrələri:
elektron poçt ünvanı:

Ə R İ Z Ə

Xahiş
edirəm _____
(harada və kimdən alındığını göstərməli) _____
_____ aldığı

nəqliyyat vasitəsinə qeydiyyata alıb, _____
(qeydiyyat hərəkətinin adı göstərilir)

dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi verəsiniz.

Buraxılış

ili _____ Markası _____

Nəqliyyat vasitəsinin tipi _____ Banın
tipi _____

Dövlət qeydiyyat nişanı _____ tranzit N-si _____ qeydiyyat şəhadətnaməsi _____

Mühərrik N-si _____,

Rəngi _____

Ban N-si _____ Şassi N-si _____

Maksimum kütləsi (yük avtomobilləri üçün) _____

Yüksüz kütləsi (yük avtomobilləri
üçün) _____

Dayanacaq yerinin
ünvanı _____

Ərizəyə aşağıdakılar əlavə edilir:

Qeydiyyata alınmış əvvəlki rayon: _____

Qeydiyyat hərəkətləri sahibin nümayəndəsi tərəfindən aparılır:

(soyadı, adı, atasının adı)

Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _____

Əlaqə vasitələri:

Telefon, faks nömrələri:
elektron poçt ünvanı: _____

Vəkalətnamə _____
(nə vaxt, kim tərəfindən verilib, reyestr N-si, tarixi)

Şəxsi imzası _____

“ _____ ” _____ 20

_____ il

“Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati rəqlament”ə
2 nömrəli Əlavə

Hüquqi şəxslər üçün
Baş Dövlət Yol Polis İdarəsinin _____ qeydiyyat
məntəqəsinə

Ə R İ Z Ə

_____ tərəfindən

(hüquqi şəxsin adı)

Hüquqi şəxsin ünvanı _____

Əlaqə vasitələri: telefon, faks nömrələri, e-poçt ünvanları _____

Rayon _____ telefon №-si _____

Nəqliyyat vasitəsinin dayanacağı(qarajın) ünvanı _____

Rayon _____ telefon №-si _____

Xahiş olunur _____

(işin mahiyyəti izah edilir)

Göstərilən sənədlər ərizəyə əlavə edilir:

1. _____
2. _____
3. _____

Nəqliyyat vasitəsi barədə məlumat

1. Nəqliyyat vasitəsinin tipi	2. Markası, modeli
3. Banın tipi	4. İstehsalçı zavod
5. Buraxılış ili	6. Mühərrik №-si
7. Ban №-si	8. Şassi №-si
9. Maksimum kütləsi	10. Rəngi
(səhifəyə köçürülən)	11. Yüksüz kütləsi
11. Yüksüz kütləsi	12. Dövlət q.n. _____
(səhifəyə köçürülən)	13. Qeydiyyat şahadətnaməsi
13. Qeydiyyat şahadətnaməsi	14. Tranzit №-si

Nəqliyyat vasitəsinin sənədləşdirilməsi Dövlət Yol Polisinə etibar edilir _____

(soyadı, adı, atasının adı)

Şəxsi imzası təsdiq edilir
Rəhbərin imzası
Baş mühasibin imzası
M.Y.